

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Əsasnamənin tətbiq olunmasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”dən irəli gələn digər məsələləri öz səlahiyyəti hüduqlarında həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 1-ci maddəsinin üçüncü hissəsində, *18-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində*, 23-1-ci və 23-2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;[i\[1\]](#)

2.2. həmin Əsasnamənin 2-ci maddəsinin birinci abzasında, 3-cü maddəsinin birinci abzasında, 4-cü, 5-ci və 6-cı maddələrində, 9-cu maddəsinin birinci abzasında, 11-ci maddəsində, 12-ci maddəsinin birinci abzasında, 13-cü, 14-cü, 16-cı və ~~18-ci bəndlərində~~, ~~20-ci bəndinin birinci abzasında~~, ~~21-ci, 22-ci və 23-cü maddələrində~~, eləcə də həmin Əsasnaməyə 1-4 və ~~6~~ sayılı Əlavələrdə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;[ii\[2\]](#)

2.3. həmin Əsasnamənin 10-cu maddəsinin birinci abzasında və “a” bəndində, habelə 24-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan

Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;[iii\[3\]](#)

2.4. həmin Əsasnamənin 10-cu maddəsinin “b” bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;[iv\[4\]](#)

2.5. həmin Əsasnamənin 10-cu maddəsinin “q” bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.[v\[5\]](#)

~~3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları əcnəbilərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əcnəbilərin Azərbaycan Respublikasında vizada göstərilən müddətdən artıq qalmasına yol verməsinlər.[vi\[6\]](#)~~

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 30 dekabr 1999-cu il

№ 244

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 27 sentyabr 2003-cü il tarixli 933 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 484)
2. 5 avqust 2008-ci il tarixli 805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti, 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 713)
3. 20 iyul 2009-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 22 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 532)
4. 28 avqust 2013-cü il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 914)
5. 23 oktyabr 2013-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika" qəzeti, 24 oktyabr 2013-cü il, № 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1149)
6. [21 noyabr 2014-cü il tarixli 371 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı("Azərbaycan" qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1411)
7. [01 may 2015-ci il tarixli 507 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı("Respublika" qəzeti, 07 may 2015-ci il, № 097)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

i[1]28 avqust 2013-cü il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 914) ilə 2.1-ci bənddə "1-ci bəndinin üçüncü abzasında, 23-1-ci və 23-2-ci bəndlərində" sözləri "1-ci maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, üçüncü hissəsində və altıncı hissəsinin birinci cümləsində, 23-1-ci və 23-2-ci maddələrində" sözləri ilə əvəz edilmişdir.

[21 noyabr 2014-cü il tarixli 371 nömrəli](#) Azərbaycan Respublikası Prezidentinin Fərmanı("Azərbaycan" qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1411) ilə 2.1-ci bəndində "birinci hissəsində" sözlərindən sonra "(hər iki halda)" sözləri əlavə edilmişdir, "və altıncı hissəsinin birinci cümləsində" sözləri, altıncı hissəsinin birinci cümləsində, səkkizinci hissəsində" sözləri ilə əvəz edilmişdir.

01 may 2015-ci il tarixli 507 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika" qəzeti, 07 may 2015-ci il, № 097) ilə 2.1-ci bəndində "18-ci maddəsinin birinci hissəsində (hər iki halda), ikinci hissəsinin birinci və ikinci cümlələrində, üçüncü hissəsində, altıncı hissəsinin birinci cümləsində, səkkizinci hissəsində" sözləri "18-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində" sözləri ilə əvəz edilmişdir.

ii[2] 28 avqust 2013-cü il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 914) ilə 2.2-ci bənddə "və 18-ci bəndlərində, 20-ci bəndinin birinci abzasında, 21-ci, 22-ci və 23- cü" və "və 6" sözləri çıxarılmışdır, "bəndinin" (hər dörd halda), "bəndlərində" (hər iki halda) və "bəndində" sözləri müvafiq olaraq "maddəsinin", "maddələrində" və "maddəsində" sözləri ilə əvəz edilmişdir.

iii[3] 28 avqust 2013-cü il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 914) ilə 2.3-cü bənddə "10-cu bəndinin birinci abzasında və "a", "e" yarımbəndlərində, habelə 24-cü bəndində" sözləri "10-cu maddəsinin birinci abzasında və "a" bəndində, habelə 24-cü maddəsində" sözləri ilə əvəz edilmişdir.

iv[4] 28 avqust 2013-cü il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 914) ilə 2.4-cü və 2.5-ci bəndlərdə "bəndinin" və "yarımbəndində" sözləri müvafiq olaraq "maddəsinin" və "bəndində" sözləri ilə əvəz edilmişdir.

v[5] 5 avqust 2008-ci il tarixli 805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti, 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 713) ilə 2-ci bənddə "16-cı-19-cü bəndlərində" sözləri "16-cı və 18-ci bəndlərində" sözləri ilə, "21-ci-24-cü bəndlərində" sözləri "21-ci-23-cü bəndlərində, 23-1-ci bəndinin ikinci cümləsində (birinci halda), 24-cü bəndində" sözləri ilə, "1-6 saylı" sözləri "1-4 və 6 saylı" sözləri ilə əvəz edilmişdir və "həyata keçirirlər." sözləri "20-ci bəndinin beşinci abzasında və 23-1-ci bəndinin birinci cümləsində və ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər." sözləri ilə əvəz edilmişdir

20 iyul 2009-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 22 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 532) ilə 2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin

birinci abzasında; 4-cü, 5-ci və 6-cı bəndlərində; 9-cu bəndinin birinci abzasında; 10-cu bəndinin birinci abzasında və "a", "b", "q", "e" yarım bəndlərində; 11-ci bəndində; 12-ci bəndinin birinci abzasında; 13-cü, 14-cü, 16-cı və 18-ci bəndlərində; 20-ci bəndinin birinci abzasında; 21-ci 23-cü bəndlərində, 23-1-ci bəndinin ikinci cümləsində (birinci halda), 24-cü bəndində, eləcə də həmin Əsasnaməyə 1-4 və 6 sayılı Əlavələrdə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini öz səlahiyyəti həddlərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları, 20-ci bəndinin beşinci abzasında və 23-1-ci bəndinin birinci cümləsində və ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.

vi[6] 5 avqust 2008-ci il tarixli 805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti, 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 713) ilə 3-cü bənd çıxarılmışdır.